

# Küçə deyil, isti qucaq...



Uşaqların həmişə qayğıya, diqqətə ehtiyacı var. Onların üzünүn gülməsi, sağlam və xoşbəxt böyüməsi, gələcəyə ümidi lə baxması üçün valideyn himayesi, sevgisi mütləqdir. Belə bir deyim var ki, uşaqlar güllərsə, dünya da gülər. Uşaqları qorumaq dünyadan ümidi, gələcəyini qorumaqdır. Təessüf ki, bəzən böyüklərin səhvi, laqeydiliyi, qəddarlığı üzündən uşaqların sevinci gözündə qalır, işıqlı xəyalları, gələcəyi qaralar.

Ağrılı da olsa qeyd edək ki, hələ də küçələrdə üst-başı çirkli, əlləri qaralmış, saçları pırtlaşmış uşaqların əl açıb dilənməsinə, soyuq su ilə maşın şüşəsi yumasmasına, tekər qaralmasına rast gelirik. Təbii ki, ürəyində mərhəmət hissi olan insan belə uşaqlara bigane qala bilməz. Bu uşaqlar dövlət uşaq müəssisələrinə, sığınacaqlara, internatlara təhvil verilir. Nə yaxşı ki, dövlətimizin timsalında həyatın qaranlıq üzünə atılmış günahsız, köməksiz uşaqlara sahib çıxan var.

Ölkəmizdə təxminən 4 körpələr evi, 8 uşaq evi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 13 xüsusi internat, ümumi tipli 23 internat məktəb və müxtəlif uşaq sığınacaqları mövcuddur. Bakı, Sumqayıt, Quba, Gəncə, Şəki, Lənkəran, Qazax, Sal-

**“Ümid Yeri” uşaqlarının  
ÜMİDİ SİZ OLUN!**





yan, Mingəçevir, Şamaxı, Göyçay, Ağdaş, Ordubad, Culfa və s. yerlərdə uşaq evləri və internatlar fəaliyyət göstərir. Rəqəmlərə baxanda insanı təəssüf hissi bürüyür. Nəzərə alsaq ki, bu müəssisələrdə yerləşən uşaqların yalnız 30 faizi yetim uşaqlardır, aydın olur ki, nə qədər uşaq valideyn məsuliyyətsizliyinin acısını yaşıyır. Amma bir tərəfdən də sevinirsən ki, nə yaxşı dövlətimiz bu uşaqların qayğısına qalır, onların sağlamlığı, təhsili, layiqli vətəndaş kimi böyüməsi üçün böyük işlər görür.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaq evlərindəki uşaqlarla daim analıq sevgisi göstərir, onların qayğı ilə əhatə olunması üçün müxtəlif xeyriyyə aksiyaları keçirir, layihələr planlaşdırır. 2019-cu ildə Binədə

yerləşən "Ümid yeri" sıçınacağlı üçün müasir tələblərə uyğun yeni iki mərtəbəli, 53 yerlik bina-nın inşa edilməsi, eləcə də Mehriban xanımın sıçınacaqdakı uşaqlarla görüşü, onların vəziyyətləri ilə, arzularıyla tanış olması buna bariz nümunədir.

Bir neçə gün önce "Qobustan" dərgisi ilə əməkdaşlıq üçün Azərbaycan Yazıçılar Birliyinə üz tutduq. Doğrusu, nə edəcəyimizi, görəcəyimiz işlərin mahiyyətini tam da dərk etmirdim. Amma dərginin redaksiyasında olanda öyrəndik ki, "Qobustan"ın növbəti buraxılışı uşaqlara həsr olunacaq. Qərara gəldim ki, Uşaq evlərindən biri haqda məqalə yazım. Zəfər bayramı münasibəti ilə verilmiş tətil müddətindən istifadə edərək "Ümid Yeri" adlı uşaq evinə getməyi qərarlaşdırıldım. Doğrusu, orda gördüklərim və keçirdiyim duyğuları bu məqalədə bələşməkdə acizəm. Artıq Filologiya



fakultəsinin son kursunda təhsil alsam da, sanki bu duyğuları sözə çevirmək üçün bir ömrə da yaşamalı və öyrənməliyəm. Ona görə bu yazımızda sıginacağın yaranması və bu nəcib əməlin sahibləri haqqında söz açacağam.

Qeyd edim ki, "Ümid yeri" sıginacağı uşaq evlerinin arasında ən çox uşaqların qayğısına qalan, onların problemlərinə daha həssas yanaşan müəssisələrdən biridir. Adından da göründüyü kimi, bu müəssisə kimsesiz uşaqların ümidi, pənah, sıginacaq yeridir. Müəssisənin rəhbəri Nigar xanım Mənsimova isə göylərdən enmiş bir məlek kimi xilaskarlıq missiyasını yerinə yetirir. Sıginacağın yaranmasının da qəribə tarixçəsi var. 1997-ci ildə Nigar xanım Dənizkənarı Parkda skameykanın üzərində yatan bir neçə uşaq rast gəlir və o günü heç vaxt unutmur: "Hardasa 8-15 yaşından 10-15 uşaq olardı. Gördüyüm mənzəra mənə çox pis təsir etdi. Bu uşaqlarla müxtəlif vaxtlarda dilənərkən, avtomobil şüşəsi silərkən, tum satarkən rastlaşmışdım. Sifətləri tanış idim. Onlarla xeyli söhbət etdim, nəyə görə bu yola düşdüklərini soruştum. Hərəsinin bir həyat hekayəsi var idi. Aralarında ən balacısı Kamil adlı oğlan idi. Kamile bizə getməsini təklif etdim, ona öz övladım kimi baxacağımı söylədim. Bir şərtlə razılışdı ki, digər uşaqlar da onunla getsinlər. Balaca Kamilin bu sözləri mənə çox pis tasır etməklə yanaşı, həmdə ideya verdi və o gündən kükçə uşaqları üçün sıginacaq yaratmaq haqqında düşünməyə başladım".

Bu gün "Ümid yeri"ndə kükçələrdən adlayaraq normal həyata qayıdan, müxtəlif ali məktəblərdə təhsil alan, elm və sənət sahəsində birincilik qazanan yüzlərlə uşaq var. Bu isə böyük zəhmət və məhəbbət sayesində qazanılıb.

Sıginacağa yerleştirilən uşaqların ilk növbədə sağlamlığı yoxlanılır. Psixoloji durumu yerində olmayan, qorxudularaq istismara, təzyiqlərə, zo-

raklılıq məruz qalan uşaqların müalicəsi üçün xüsusi psixoloqlar cəlb olunur. Uşaqların cəmiyyətə adaptasiya olunmasına diqqət göstərilir.

Sıginacağı yerləşən uşaqların məktəb yaşı ətəsə də, adəton, onların çoxu təhsil almamış uşaqlar olur. Müəssisədə bu uşaqlar sürətli ibtidai si-nif tədris kurslarına cəlb olunur, sonra isə orta məktəblərdə təhsil almağa başlayırlar.

Sıginacaqdə uşaqların istedad və bacarıqlarının üzə çıxarılması üçün xalçaçılıq, rəssamlıq, el işləri emalatxanaları fəaliyyət göstərir. Nigar xanım bu uşaqların sonrakı talepleri ilə də maraqlanır, bir ana kimi onları tək qoymur.

Başqa uşaq evləri kimi, bu sıginacağa da hər gün müxtəlif xeyriyyəçi insanlar gəlir. Gələn qonaqlar uşaqları şirin dillə dindirir, onlara müxtəlif hədiyyələr götürir, uşaqları şənləndirməyə, nə vaxtsa əllərindən alınmış sevgi paylarını ödəməyə çalışır. Hər kəs bu uşaqların gözlərindəki kədəri görüb kədərlənir, amma boğazındakı qəhəri udub onların üzünə gülümsəməyə çalışır. Axı uşaqlara sevinc ötürmək çox vacibdir. Əlbəttə, bunlar çox gözəl insani keyfiyyətdir, uşaqlar üçün böyük stimuldur. Ancaq dünyyanın qaranlıq tərəfinə bələd olan bu həssas məlekler yaxşı bilirlər ki, onları ziyarət edən əmilər, xalalar, bibli-lər gedib bir daha geri dönməyəcəklər. Onlara əbədi sevgi lazımdır. Gəlin, bu sevgini uşaqlardan əsirgəməyək, onların küçələrə atılmasının qarşısını alaq.

Bu gün hamiliqliqla uşaqlara həssas yanaşaq, onları qəddar, düşüncəsiz insanlardan, pis əməller-dən xilas edək. Belə olarsa, bütün dünyamızı, gələcəyimizi qorumuş olarıq. Bir də ki, nəzərə alaq ki, fransız yazılışı Antuan de Sent Ekvüperinin balaca sahəzadəsi kimi, bəzən uşaqlar da böyüklərə əməlli-başlı dərs verir və onlara dünyani olduğunu kimi anladır. Yetər ki, onları dinləyək və həssaslıqla yanaşaq.